

**Erməni daşnaklarının bolşevik hərbi birləşmələri ilə 1918-ci ilin martında birgə hazırlayıb həyata keçirdikləri soyqırımıının üstündən illər keçə də, hadisələrin dəhşətləri həmişə xalqımız tərəfindən nifrətlə xatırlanacaq. Həmin soyqırımı barədə Azərbaycanın SSRİ-nin tərkibində olduğu, məcburən sovetləşdiyi 70 il ərzində rəsmi mətbuatda, tarix kitablarında heç bir obyektiv məlumat olmasa da, bu cinayətlər şahidlərin yaddaşında yaşayıb, nəsillərdən-nəsillərə, dildən-dilə xatirələrdə əbədiləşib.**

Ümummilli Lider Heydər Əliyevin mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da imzaladığı fərman erməni millətçilərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət idi. Bu sənəd tarixi həqiqətlərin üzə çıxması, aydınlaşması yolunda mühüm əhəmiyyət kəsb etdi, eyni zamanda milli dövlətçiliyimizin möhkəmlənməsi, milli həmroyliyimiz üçün yeni mərhələ, strateji yol xəritəsi oldu. Fərmdanda oxuyuruq: "Azərbaycanın XIX-XX əsr-lərdə baş verən bütün faciələri torpaqlarının zəhti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasetinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart soyqırımına si-

çox gözlətməmişdi. Tezliklə dövrün əzəmetli Osmanlı imperiyasının Qafqaz, eləcə də Orta Asiya ilə əlaqələrinin kəsilməsində maraqlı olan çar Rusiyası ilə İran arasında 1813-cü ildə "Gülüstən", 1826-cı ildə "Türkmənçay" müqavilələrinin imzalanması, əslində, Azərbaycanın - mühüm ticari, iqtisadi yolların keçidi, təbii sərvətlərlə zengin bölğənin parçalanması, türk dünyasında mühüm strateji bölgənin ələ keçirilməsi planının tərkib hissəsi idi. Müqavilələrin, necə deyərlər, "mürəkkəbi qurumamış" dərhal bölgəyə İrandan və Türkiyədən ermənilərin köçürüllük yerləşdirilməsinə başlanılır. Təkcə 1828-1830-cu illər ərzində Cənubi Qafqaza İrandan 40000, Türkiyədən isə 84000 erməni Azərbaycan ərazisində yerləşdirilmişdi. Çar Rusyasının himayəsi altında "Erməni vilayəti"

də erməniləri milli etnik zəmin-də təxribata cəlb etməklə Cənubi Qafqazın nəzarətdə saxlanılmasında istifadə ediblər. 1918-ci ilin mart soyqırımı ərəfəsində Rusiyada vəziyyət yenidən gərginleşmiş, mövcud quruluşun dağıılması üçün təhlükə yaranmışdı. 1918-ci il martın 3-de Brest-Litovsk sülh sazişinin imzalanması ilə bağlanan sülh müqaviləsinə əsasən, rus qoşunları Cənubi Qafqazdan çıxarıldı. Qafqaz Almaniyanın və Osmanlinin nüfuz dairəsinə bölgündü. Bununla da regionda separatizmin stimullaşması və millətlərarası münasibətlər və sosial-siyasi münaqışlər daha da kəskinleşdi. Bu ərəfədə Bakıya Birinci Dünya müharibəsində müxtəlif cəbhələrdə vuruşmuş təxminən 7 min erməni əsgəri getirilmişdi. Anastas Mikoyan başçılıq etdiyi soyqırımda xüsusişə fəallıq göstərən 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Bu ərəfədə etnik azərbaycanlılara qarşı soyqırımına başlamaq üçün bəhanə axtarılırdı. Belə bir "səbəb" general M.Talishinski başda olmaqla müsəlman diviziyasının "Evelina"

olub ateşi və qırğınları dayandırmışdır.

Mart soyqırımı günlərində üümümlilikdə Azərbaycanda Arazdan şimalda 50 mindən çox adam qətlə yetirilib, bundan 5 dəfə çox, 250 minə yaxın insan isə Cənubi Azərbaycanda öldürülüb. Mart qırğınlardan sonra sülh sazişi imzalansa da, sentyabrın 15-nə qədər ermənilər müntəzəm olaraq Bakı şəhərinin küçələrində, ətraf kəndlərə gedən yollarda azərbaycanlıları qətlə yetirib, meytlərini neft quyularına, dənizə atıblar. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan və Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun xilaskar yürüşü nəticəsində erməni vəhşiliklərinin qarşısı alınıb. Yaradılan Fövqəladə Təhqiqat Komissiyası soyqırımı ilə əlaqədar araşdırılmalara başlayıb.

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 31 martın azərbaycanlıların üümümilli matəm günü kimi qeyd olunması barədə qərar vermişdi. 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov Amerikanın prezidenti Vilsonla görüşəndə bu faktları, həmçinin Fövqəladə Tədqiqat Komissiyasının materiallarını diqqətə çatdırısa da, heç bir nəticəsi olmamışdır. Zaqqafqaziyada baş vermiş 1905-1907 və 1918-1920 illərdə 2 milyona yaxın azərbaycanlının ermənilər tərəfindən amansızcasına qətlə yetirilməsi, öz evindən, dədə-baba ocaqlarından zorla qovulmasına dünyanın susqun mövqeyi türkofobiyanın, islamofobiyanın nəticələri, ermənilərin sonrakı cinayətlərə ruhlanma səbəbi olmuşdu.

1920-ci ilin 28 aprelində bolşeviklər Cümhuriyyət hökumətini süquta uğradaraq hakimiyyəti ələ keçirdilər. Bolşeviklərin və sovet şineli geyinmiş daşnakların Azərbaycanda hakimiyyəti mənimseməsi, qırmızı terrorun gücü ilə insanların düşüncələrinə, milli iradəsinə vurulan buxovlar, ofsuslar olsun ki, bu qanlı tarixi obyektiv öyrənməyə, 31 Mart canilərini layiqli cəzalarına çatdırmaq üçün sistemli iş aparmağa imkan vermədi. 70

illik sovet ideologiyasının mart soyqırımı "vətəndaş mühabəbəsi", "oksinqilabi qiyam" kimi təqdim etməsi, əslində, bolşevik-daşnak ittifaqının azərbaycanlılara qarşı yeritdiyi növbəti - ideoloji soyqırımı siyaseti idi. Bu soyqırımı əsl hüquqi-siyasi qiymətini Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra aldı.

Ermənistanın cinayətkar siyaseti davamlı xarakter daşıyıb, onlar XX əsrədə soydaşlarımıza qarşı 4 dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmə törədiblər. Dünya ictimaiyyətinin gözü qarşısında baş vermesinə baxmayaraq, Ermənistanın yürütüdüyü etnik təmizləmə və soyqırımı siyasetinə beynəlxalq aləmdə ciddi təpki verilməyib.

Beynəlxalq aləmdəki hava-darlarının dəstəyi ilə 1990-cı illərin əvvəllərində başlayaraq davam edən təcavüz nəticəsində torpaqlarımızın 20 faizdən çoxunu 30 il işğaldə saxlayan erməni hərbi birləşmələri yeni təxribat hazırlasalar da, 2020-ci ildə möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyaseti, qətiyyəti nəticəsində Silahlı Qüvvələrimiz 44 günlük Zəfər yürüşü ilə torpaqlarımızı azad etdi, ötən il keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə separatizmə son qoyularaq, ölkəmizin suverenliyi tam bərpa olundu.

**Raya QƏFƏROVA,  
hüquqşunas**

# Unudulmayan qan yaddaşımız



yasi qiymət vermək cəhdı göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların mənətiqə davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir". Bu program xarakterli sənəddən aydın olur ki, üzləşdiyimiz bütün fəlakətlərin, soyqırımlarının, məhrumiyyətlərin kökündə həmin dövrdə güclü dövlətçiliyimizin, siyasi mühitə uyğun immunitetin olmaması durur.

Əslində, bu qanlı hadisələrin mahiyyəti şimal və cənub qonşularımızın maraqları ilə uzlaşdırıldan onlar da baş verənlərə qiymət verməyə meyilli deyildilər. Bölgədə türkdilli dövlətlər arasında güclü əlaqələrin yaranması nəinki onların maraqlarına cavab vermir-di, hətta buna hər vəchle mane olmağa çalışırdılar. Hələ 300 il əvvəl gələcək imperiyanın konturları barədə fikirləşən rus imperatoru Pyotr cənuba göndərdiyi qasidlərə tapşırılmışdı: "Onları (erməniləri) toplayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusyanın istinadgahı olsun".

Tarixdən öyrəndiyimiz kimi, Səfəvilər dövlətinin süqutundan sonra Nadir şahın rəhbərliyi ilə yeni güclü dövlət yaransa da, onun ömrü qısa olmuş, şahın sui-qəsd nəticəsində qətlə yetirilməsindən sonra yerli feodallar arasında birliyin yaranmaması sanki xaricdən uzanan əllərlə idarə edilmişdi. Nəticələr də özünü

adlandırılan sünə inzibati bölgünə yaradılması isə azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılmasının və soyqırımı siyasetinin əsasını qoymuşdu. Bunun müqabilində isə ermənilər onlara verilən tapşırıqları yerinə yetirməli idilər. Tapşırıq isə əvvəlcədən bəlli idi: bölgədə azərbaycanlılara qarşı terror və soyqırımları təşkil etmək.

Əslində, ermənilərin heç vaxt xalq və millət kimi formalaşmamağının, öz tarixi dövlətçiliyinə malik olmamasının başlıca səbəbi onların xəyanətkar xisəti, ancaq "uzaqdan vurqaq" kimi terror hadisələrinə meyillənmələri olub. Onların bu xüsusiyyətlərindən əsasən dindəşləri olan Qərb dövlətləri ermənilərin tərkibində toplum şəklində yaşıdlıqları bölgədə öz çirkin maraqlarını temin etmək üçün iğtişaşlar yaratmaq, qətlər törətmək məqsədilə istifadə ediblər. Qərb dövlətlərinin bir gəsəyleri ilə Osmanlı imperiyasının zəiflədiyi bir döndərə ermənilər Anadoluda 1 milyon türkün ölümü ilə nəticələnən qətləm törətmışdilər. Bir müdət onlara yer vermiş dövlətlərə guya sadıq olmaları görüntüsü yaratsalar da, yeni vədlər və böyük pulların müqabilində istənilən xəyanətə getdiklərinə görə tarixi şəxsiyyətlər tərəfinən lənətləniblər.

Çar imperiyasının erməni kartından çıxməqsədli istifadə planları olub və bu həmin imperiyanın sovetləşməsindən sonra da davam edib. Belə ki, imperiya daxilində böhran yarandıqda, milli şüurun oyanışı baş verdik-

gəmisi ilə böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Lənkəranda həlak olan oğlu Məhəmmədi Bakıya götürən bir qrup zabit və əsgərin Bakı Soveti tərəfindən tərk-silah edilməsi oldu. Diviziyanın əsgər və zabitləri silahların geri qaytarılması tələb etsə də, nəticəsi olmadı. S.Şaumyanla aparılan danışqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Əhali arasında sosial dayağ olmayan bolşevik hökumətinin rəhbəri S.Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının matrosslarını azərbaycanlılara qarşı soyqırımına tehrif etdi.

Əvvəlcədən belə hückuma hazırlaşmış ermənilər azərbaycanlı məhəllələrinə soxularaq dinc, əliyalın əhaliyə qarşı ağlaşımaz vəhşiliklər etmişdilər. Bolşevik-daşnak birləşmələri Bakıda, Şamaxı, Quba, Xaçmaz, Muğan, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə də qırğınlara törətmışdilər. Ermənilərin dinc əhalini qətlə yetirmələri yalnız 36-ci Türkistan polkunun dənizçilərinin hədələrindən sonra dayandırılmışdı. "Ərdəhan" və "Krasnovodsk" hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limana yaxınlaşaraq tələb etmişdilər ki, əgər ermənilər dinc əhalini öldürməkdən əl çəkməsələr, onlar da şəhərin ermənilərin six yaşadığı ərazilərini toplardan atəş tutacaqlar. Yalnız bundan sonra ermənilər məcbur

olub ateşi və qırğınları dayandırmışdilar. Mart soyqırımı günlərində üümümlilikdə Azərbaycanda Arazdan şimalda 50 mindən çox adam qətlə yetirilib, bundan 5 dəfə çox, 250 minə yaxın insan isə Cənubi Azərbaycanda öldürülb. Mart qırğınlardan sonra sülh sazişi imzalansa da, sentyabrın 15-nə qədər ermənilər müntəzəm olaraq Bakı şəhərinin küçələrində, ətraf kəndlərə gedən yollarda azərbaycanlıları qətlə yetirib, meytlərini neft quyularına, dənizə atıblar. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan və Nuru paşanın komandanlığı altında Qafqaz İsləm Ordusunun xilaskar yürüşü nəticəsində erməni vəhşiliklərinin qarşısı alınıb. Yaradılan Fövqəladə Təhqiqat Komissiyası soyqırımı ilə əlaqədar araşdırılmalara başlayıb.